

## Ürəyi Vətən eşqiylə döyünən sair

**İnsan var ki, öz yurdundan  
kənarda yaşadığı üçün qolbi  
daim Vəton həsrəti ilə döyü-  
nür. Əliş Əhmədoğlu da belo-  
lərlindəndir. O, Qəribi Azər-  
baycanın Qafan rayonunun  
Şahərcik kəndində dünyaya  
göz açıb. Orta məktəbi müvəf-  
faqiyətlə bitirdikdən sonra,  
Xalq Təsərrüfatı İnstitutuna  
qəbul olur və təhsilini bitirir.  
Uzun illərdir Xətai rayonunda  
Təhsil şöbəsində baş mühasib  
vəzifəsində çalışıb.**


Mən Əliş müəllimi 30 ilden  
artıqdır ki, tanışırıam. Özüm uzun  
müddət Xətai rayonunda 58  
nömrəli tam orta məktəbdə dərs-  
hissə müdürü işləmişəm. Təbiidir  
ki, məktəb rəhbərlərinin həmişə  
mühəsibliyi işi düşür...

1988-ci ildə nankor ermənilər  
Qəribi Azərbaycandan azərbay-  
canlıları deportasiya etdikdən  
sonra bir çox azərbaycanlılar Ba-  
ki şəhərinə pənah gotırdılar. On-  
ların içorisində biz də var idik...

**Xocalının anim gündündə  
Əliş Hüseynovdan müsahibə  
götürürdüm. Əliş müəllim  
qeyd etdi ki, ermənilər qorxaq  
millətdir:** "Biz cavanlıqda hemi-  
şə erməni düşgələrinə üstünlükə  
cavab verirdik. Bir gün gələcək  
ki, ermənilər bizim dizimizin al-  
tına yixılıb yalvaracaqlar. Mən  
həmişə inanırdım ki, Ulu Önder  
Azərbaycan xalqını bu bələdan  
qurtaracaqdır. Taleh elə gotırdı  
ki, Ulu öndərin yarımla qalan işini  
bizim Ali Baş Komandan İlham  
Əliyev yerinə yetirdi. Bəli bu  
gün bizim sevincimizin hoddihüdudu yoxdur. Biz bundan son-  
ra da hamımız bir nəfər kimi, Ali  
Baş Komandanın etrafında bir  
yumruq kimi birləşməliyik".

**Əliş müəllim şeir yazmaqla  
da məşğuldur. Artıq onun 4-cü  
kitabı da işıq üzü görüb. Bu mü-  
nasibətlə onun son kitabından  
bəzi seçmələri təqdim edirik.**

Məmmədhəsən MƏMMƏDOV



**Əliş ƏHMƏDOĞLU**

### Ulu Önder

Millət sona arxa, son də millət,  
Yurdumun ümidi, pənahı oldun.  
Güneş tok qolobo çalıb zülməto,  
Vətonun işıqlı sabahı oldun.

Haqqın keşkisi haqdan doğulub,  
Ayağının altda torpağı görüb.  
Müdirklər homişə zirvədə olub.  
Müdirklər homişə uzağı görüb.

Yurdı xilas etdin çox yağıldan,  
Sərhəd çökilirdi belədən-bəlo.  
Hor zəka bacarmaz Vətoni dardan,  
Milləti düşməndən qoruya bilo.

Haqq-odalot budur, həqiqət budur,  
Görənlər gözündə bir heyrot gedir.  
Qurduğun dövlətdə sular durudur,  
Çokdiyin yollarla bir millət gedir.

### Öğül borcu - Ata yolu

Artıb çoxalıraq bir budaq-budaq,  
Azalan, tükənen millət deyilmis.

Dünyada insanın sərrafı olmaq,

Hor insan ogluna qismət deyilmis.

Sabah gül açacaq dünən yanan yurd,  
Buzu oridocok dağ sino-sino.

Bayraqı ucada dalgalanan yurd,

Homişə güvənib sərkordosino.

Bir sim üstündədi ürok ilə dil,  
Köksündə hayqırın haqqın sosidir.

Axi momləkəti tok günüş deyil,

Zəka nurlandırır, ağıl isidir.

Sıravi osgordır sözün hor biri,

Görür golocoyı, görür keçmiş.

Sohvlo barışmamaq - coza todbiri,  
Sohvi bağışlamاق - ədalət işi.

Yol var ki, homişə zirvoyə gedir,  
Çay var ki, doryaya dolur axırda.  
Oğul millətinə oğulluq edir,  
Milletin atası olur axırda.

### Özü dünyada

(Böyük türk dünyasının  
dahi oğlu Mustafa Kamal  
Atatürkün şərfinə)

Düşməni dostundan ayırb seçdi,  
Böyük Atatürkün gözü dünyada.  
Adı ozometli, özü vüqarlı,  
Qoymadı teklənek bizi dünyada.

Azadlıq eşqino gəlişi oldu,  
Torpağı qoruyan mərd kişi oldu.  
Türkün yer üzündə günüşi oldu,  
Sındırıcı, eritdi buzu dünyada.

Yurdı qorunmadı quru can üçün,  
Bir ömür yaşadı min dastan üçün.  
Doğandan - Batiya Türküstən üçün,  
Pozulmaz yazdırız iżi dünyada.

Tarixi yaranan türk göze gəldi,  
Tale təzə gəldi, bəxt təzə gəldi.  
Nə qədər düşmənə öz-üzə gəldi,  
Bir yol bükülmədi dizi dünyada.

Şimşəyi qılıncdır, yağışı narın.

Eşqin ürəkdə daşıyanlar.

Əməli, əbədi yaşayanların,

Əbədi qalacaq özü dünyada.

### Azərbaycanım

Analar anası, müqəddəs torpaq,  
Ümidim, pənahım Vətəndir ancaq.  
Adına nə qədər söz yazılaçaq,  
Tükənməz səhəbotim - Azərbaycanım!

Dahilər dahisi övladların var,  
Nizami, Füzuli, Sabir, Şəhriyar.  
Dünyanın gözündür bu gözəl diyar,  
Cörəyim, sorvetim - Azərbaycanım!

Nə qədər əzəba sən döze-döze,  
Sevinci, kədori öyrətdin biza.  
Endir qılıncını düşmənimizə,  
Ucalsın şöhrətim - Azərbaycanım!

Sən Qoç Koroğlular yurdı olmusan,  
Böyük Babeklərden ad-san almışan.  
Nəbinlə, Həzinlə yadda qalmışan,  
Eşqim, məhəbbətim - Azərbaycanım!

Müqəddəs torpağın qanla sulanıb,  
Düşmənin tankları burda sinanıb.  
Nə qədər övladın odlara yanıb,  
Sonsan ziyarətim - Azərbaycanım!

Torpağın oyansın, daşın oyansın,  
Nankor düşmənlərin odlara yansın.  
Qoşa qanad kimi qoşa dayansın,  
Qüdrətim, qeyrətim - Azərbaycanım!

### Öreyimsem, Türkiye

Uzun illər ayrı düşdük səninlə,  
Harda olsan goroyimsem, Türkiye.  
Dar günündə mon qardaşə arxayam,  
Son də monim küroyimsem, Türkiye.

Türk əlləri ele belimo uzaqdır,  
Bir kök üstə neço-neço budaqdır.  
Monim qolum qollarına dayaqdır,  
Bükülməyən biloyimsem, Türkiye.

Tarix boyu səs çıxmayıb tek oldən,  
Uzamırsa, gözlərinə çok oldən.  
Mon dilinin ozbəriyəm ezelən,  
Son də monim diloyimsem, Türkiye.

Bağçasında Təbriz adlı bağlı var,  
Bu dünyadan Şuşa adlı dağlı var.  
Yaraların bir sağalan çağlı var,  
Dünya bilir dirəyimsem, Türkiye.

Golon günər nə qüssədə, nə qomda,  
Taleyimiz bir qırımızı qələmdə.  
Azərbaycan yalqız deyil sinəmdə,  
Qoşa vuran ürəyimsem, Türkiye.